



İlham

LƏNKƏRAN

İCTİMAİ-SİYASİ QƏZET

№ 07-08 (8507) ● Çərşənbə, 04 mart 2020-ci il ● Qəzetin əsası 1931-ci ildə qoyulmuşdur ● Qiyməti 50 qəpik



AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ 2020-Cİ İL APRELİN 1-DƏN 30-DƏK MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI VƏ MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ EHTİYATA BURAXILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə **qərara alıram**:

1. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985-2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2020-ci il.

LƏNKƏRANDA XOCALI SOYQIRIMININ 28-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

Fevralın 26-da Lənkəran şəhərində Azərbaycanlıların soyqırım qurbanları xatirə parkındakı "Ana heykəli" qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, tələbə və gənclər, hərbi hissələrin şəxsi heyətləri abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznə yad ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının 28-ci ildönümünün qeyd olunması ilə bağlı Sərəncamına əsasən həmin gün rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, AMEA Lənkəran Regional Elmi Mərkəzində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, klub və kitabxanalarda Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri, foto-stendlər nümayiş etdirilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.



"Lənkəran"

LƏNKƏRAN SÜRƏTLİ İNKİŞAF YOLUNDADIR

ŞİH başçısı yanında Şuranın iclasından qeydlər

Fevralın 18-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda İcra başçısı Taleh Qaraşov "2019-cu ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədən irəli gələn vəzifələr barədə" geniş hesabat məruzəsi ilə çıxış edib.

Nətiq məruzəsində 2019-cu ildə ölkəmizin ümumi inkişafı fonunda Lənkəran rayonunun da sosial-iqtisadi inkişafının davam etdiyini, il ərzində iqtisadi göstəricilərin artan tempə yüksəldiyini bildirib.

İcra başçısı qeyd edib ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışı 407.6 milyon manat təşkil edib. Sənayedə 52 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 3.1 faiz çoxdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 42.1 milyon manat olub, ümumi həcmdə onun xüsusi çəkisi 6.8 faiz, sənayedə çalışanların orta aylıq əmək haqqı isə 31.8 faiz artaraq 402 manat təşkil edib.

Məruzədə hesabat ilində rayonda iqtisadiyyatın və sosial sahənin inkişafına 64.1 milyon manat investisiya yönəldildiyi qeyd olunub. Bildirilib ki, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 61 milyon manat olub. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına rayonda ümumi sahəsi 22 min 300 kv/metr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib. Ötən ildə rayonda ümumi layihə dəyəri 114 milyon manat təşkil edən özəl investisiya cəlb olunub. İstifadə olunan 42.2 milyon manatın 7.4 milyon manatı xarici investisiya təşkil edib.

Nətiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə ayrılması 2.3 milyon manat vəsaitin hesabına rayonda 90 çoxmənzilli yaşayış binalarının dam örtüyünün dəyişdirildiyini, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il tarixli Sərəncamı ilə Lənkəran şəhərində 5 çoxmənzilli yaşayış binasının bərpası və əsaslı təmir işlərinin aparılması üçün 2 milyon 984 min manat vəsaitin ayrıldığını və hazırda həmin binalarda təmir işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, şəhərin Zərifə Əliyeva küçəsində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binasının tikintisinə başlanılıb və burada iş sürətlə davam etdirilir.

İcra başçısı ötən il rayonda sahibkarlığın inkişafı, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması sahəsində ardıcıl olaraq işlərin aparıldığını, hazırda şəhərdə 120 nəfərin işlə təmin olunması nəzərdə tutulan qənnadı məhsulları fabrikinin tikintisinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq bu müəssisədə Braziliya, Türkiyə və Rusiya istehsalı olan müasir avadanlıqların quraşdırılması hesabına dünya standartları səviyyəsində qənnadı məhsullarının istehsal olunacağını vurğulayıb.

Məruzədə ötən il cənab Prezidentin müvafiq Sərəncamı ilə ayrılması 2.9 milyon manat vəsait hesabına 11 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 7 km uzunluqda Hirkan-



Mamusta-Siyavər kəndlərarası magistral avtomobil yolunun tikintisinin başa çatdırıldığı, cənab Prezidentin müvafiq sərəncamı ilə 55 km-lik Lənkəran-Lerik magistral avtomobil yolunun yenidən qurulması işlərinin də tam yekunlaşdığı, bu yolun istifadəyə verilməsi ilə hər iki rayonun ərazisindəki dağ kəndlərinin sosial infrastrukturunun daha da yaxşılaşmasında, xüsusilə turizmin inkişafında əhəmiyyətli rolunu olmaqla rayona turist axınının güclənməsinə yeni imkanların yaranacağı önə çəkilib.

İcra başçısı ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 şəhid ailəsi üçün yeni mənzillərin tikilib istifadəyə verildiyini, 2019-cu ildə rayonda ümumilikdə 3501 iş yerinin açıldığını və onlardan 2026-nın daimi iş yerləri olduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən hesabat ilində rayonda 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib, eyni zamanda, Regional Qaz İdarəsində 135 nəfər, Regional Elektrik Şəbəkəsində 55 nəfər, ümumilikdə 1310 nəfər işlə təmin edilib.

Məruzədə ötən il rayonda aqrar sahədə də işlərin uğurla davam etdiyi, 116 milyon 435 min manatlıq kənd təsərrüfatı məhsulunun istehsal olunduğu, bunun da əvvəlki dövrlə müqayisədə 6 faiz çox olduğu vurğulanıb. Bildirilib ki, hesabat ilində ümumilikdə rayon üzrə 80486 ton tərəvəz, 3786 ton kartof, 1402 ton taxıl, 19342 ton meyvə, 281.6 ton yaşıl çay yarpağı tədarük olunub. Heyvandarlıq məhsullarının istehsalı da artıb, diri çəkiddə 6838.7 ton

ət, 34785 ton süd, 19.1 milyon ədəd yumurta istehsal edilib.

Bildirilib ki, Dövlət Proqramına müvafiq olaraq qabaqcıl texnologiyalar tətbiq etməklə Lənkərandə çay, çəltik və sitrus meyvələri istehsalının artırılması istiqamətində işlər xeyli sürətləndirilib. Çay plantasiyaları genişləndirilərək 628.5 hektardan 640.5 hektara çatdırılıb. Bunun da 468 hektarı son illərdə salınmış yeni çay plantasiyalarıdır. Son iki ildə təkcə "Beta" şirkəti tərəfindən Osaküçə kəndindəki çay sahələri genişləndirilərək 50 hektara çatdırılıb.

Məruzədə həmçinin istifadəsiz qalmış kənd təsərrüfatına yararlı torpaqları əkin dövriyyəsinə cəlb etməklə rayon üzrə ötən il 852 hektar sahədə çəltik əkinini keçirildiyi, bunun hesabına 3418 ton yüksək keyfiyyətli məhsul yığıldığı, təkcə "Green East" MMC tərəfindən Viravul və Girdəni kəndlərində müasir texnologiya ilə 100 ha sahədə çəltik əkilirdi və yüksək məhsuldarlıq əldə edildiyi əksini tapıb.

"Fruit Garden" MMC tərəfindən Separadi kəndində 150 ha sahədə müasir texnologiya əsasında sitrus bağının salındığını, burada damcı üsulu ilə yeni suvarma şəbəkəsinin və respublikada ilk dəfə olaraq şaxtandan təsirini azaldan "Donqoruyucu Pərvanə" mexanizminin quraşdırıldığını söyləyən İcra başçısı ümumilikdə rayonda fermer və sahibkarlara məxsus 1434 hektar sitrus və subtropik meyvə bağının olduğunu, ötən il 50 hektar sahədə yeni sitrus bağları salındığını, sahələrdən 14341 ton məhsulun yığıldığını söyləyib.

Məruzədə o da qeyd olunub ki,



hesabat dövründə rayondakı təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı işlər davam etdirilib. Lənkəran Dövlət Universiteti üçün 1500 nəfər tələbənin təhsil aldığı 2 yeni tədris korpusu və eyni zamanda 160 yerlik yataqxana binası, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun Şıxəkəran kəndində 432 şagird yerlik məktəb, həmçinin Köhnəgəgər kəndində 40, Jidi kəndində 46, Alazəpin kəndində 20 və Türkəncil kəndində isə 80 şagird yerlik modul tipli məktəb binaları tikilərək istifadəyə verilib. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən 264 şagird yerlik Gəgiran kənd orta məktəbin tikintisinə başlanılıb, Heydər Əliyev Fondu hesabına 360 şagird yerlik Viravul kənd 2 sayılı, 632 şagird yerlik Haftoni qəsəbə və 420 şagird yerlik Nərimanabad qəsəbə tam orta məktəbləri üçün təzə binaların tikintisi davam etdirilib. Həmçinin Heydər Əliyev Fondu tərəfindən 125 şagird yerlik Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziya əsaslı təmir olunub. Rayonun Kosalar kəndində 96 şagird yerlik modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılıb.

Ötən ilin sonlarında keçirilən üçüncü ədədi "Çay, çəltik, sitrus festivalı"nın gələcək uğurlara çağırış kimi rayon sakinlərini yeni zəfərlərə ruhlandırıldığını vurğulayan İcra başçısı 2019-2023-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair yeni 4-cü Dövlət Proqramına əsasən Lənkərandə da sosial yönümlü layihələrin icra olunacağını, o cümlədən Sütəmurud kəndində yeni turizm istirahət kompleksinin tikintisinin nəzərdə tutulduğunu, cənab Prezidentin təşəbbüsü ilə rayonda yeni "Asan Xidmət" mərkəzinin tikiləcəyini, sosial yönümlü digər tikinti-abadlıq işlərinin görülməcəyini diqqətə çatdırıb.

Məruzə ətrafında çıxış edən rayon Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov, rayon Məşğulluq Mərkəzinin direktoru Ramin Həcətov, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin müdiri Ağavaleh Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, "Lənkəran" qəzetinin baş redaktoru Əlimardan Əliyev ötən il rayonda bütün sahələrdə müsbət dəyişikliklərin baş verdiyini, yeni iş yerlərinin yaradıldığını, əhalinin maddi rifahının yaxşılaşdırıldığını dərin razılıq hissi ilə bildirərək davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını çatdırıblar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev iclasda çıxış edərək bildirib ki, Lənkəran ŞİH-in rəhbərliyi bundan sonra da rayonun sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirəcək, dövlət başçısının fərman və sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində bütün imkanları səfərbər edəcəkdir.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunub və ölkə Prezidentinə müraciət ünvanlanıb.

Ağaddin BABAYEV,
"Lənkəran"ın müxbiri

İCRA BAŞÇISININ SƏYYAR QƏBUL-GÖRÜŞLƏRİ

Kərgəlan kəndində



Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü fevralın 12-də rayonun Kərgəlan kəndində keçirib.

Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi səyyar qəbulda vətəndaşların müraciətləri həssaslıqla dinlənərək qaldırılan məsələləri aidiyyəti qurumların rəsmilərinin iştirakı ilə yerində araşdırılıb və həlli ilə bağlı tədbirlər müəyyən edilib.

İcra başçısının səyyar qəbul keçirməsindən məmnun qalan sakinlər müraciətlərinə verilən diqqətə, qaldırdıqları məsələlərin vaxtında həll olunmasına, mərkəzi yolun başdan-başa asfaltlanmasına, kəndin fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təchiz olunmasına, xüsusilə qəzal vəziyyətdə olan Darquba kənd tam orta məktəbi üçün müasir tələblərə cavab verən yeni çoxmərtəbəli məktəb binasının tikilməsinə, intensiv yağışlar zamanı subasmaya məruz qalan ərəzilərdə kanal və kollektorların təmizlənməsinə görə minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, Ələt-Astara magistral yolunun istifadəyə verilməsi, Lənkəran-Lerik yolunun yenidən asfaltlanması, mədəni quruculuq tədbirləri, sahibkarlığın inkişafına verilən dəstək, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı yüksək dəyərləndirilib.

Qeyd olunub ki, ötən təsərrüfat ilində dövlət qayğısı hesabına kənd təsərrüfatı məhsulları istehsalçıları uğurlu nəticələr qazanıblar. Belə ki, fərdi təsərrüfatlarda iribuynuzlu və xırda buynuzlu mal-qaranın, arı ailələrinin sayı əvvəlki illərə nisbətən artıb, ailə təsərrüfatlarının gəlirləri çoxalıb.

Görüşün sonunda İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyə və tapşırıqlarını bir daha aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırıb.

Qurumba kəndində

Fevralın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Qurumba kəndində səyyar qəbul-görüş keçirib.

İcra hakimiyyəti rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçən qəbulda sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlər aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə diqqətlə araşdırılaraq həlli üçün müvafiq tədbirlər müəyyən edilib.

Qəbul-görüşdən məmnun qalan sakinlər vətəndaş müraciətlərinə göstərilən həssas münasibətə və qaldırılan məsələlərin həll olunması ilə bağlı vaxtında görülən tədbirlərə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq səsləndiriblər.

Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, Ələt-Astara magistral avtomobil yolunun istifadəyə verilməsi, Lənkəran-Lerik magistral avtomobil yolunun başdan-başa yenidən asfaltlanması, mədəni quruculuq tədbirləri, sahibkarlığın inkişafına verilən dəstək, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı, pensiya və müavinətlərin artırılması dövlətin öz vətəndaşlarına əvəzsiz qayğısı kimi dəyərləndirilib.

Qeyd olunub ki, ötən təsərrüfat ilində dövlət qayğısı hesabına kənd təsərrüfatı məhsulları istehsalçıları uğurlu nəticələr qazanıblar, əkin dövriyyəsinə cəlb olunmuş torpaqların həcmi genişləndirilib, fərdi təsərrüfatlarda iribuynuzlu və xırda buynuzlu mal-qaranın, arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxalıb, fərdi təsərrüfatların gəlirləri artıb.

Qəbul-görüşün sonunda İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyə və tapşırıqlarını bir daha aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırıb.



Sütəmurdov kəndində



Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılması-na diqqətin artırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqlar Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı aparatının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. ŞİH-də keçirilən qəbullarla yanaşı, İcra başçısı sakinlərin rahatlığı üçün qabaqcadan elan olunmuş qrafikə uyğun olaraq ayrı-ayrı yaşayış məntəqələrində də səyyar qəbul-görüşlər keçirərək narahatlıq yaradan problemlərlə yerində tanış olur və onların həlli ilə bağlı lazımı tədbirlər müəyyən edir.

Növbəti belə səyyar qəbul-görüş fevralın 27-də rayonun Sütəmurdov kəndində keçirilib. ŞİH başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və müvafiq xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən səyyar qəbul-görüşdən sakinlər məmnun qaldıqlarını ifadə ediblər.

İcra başçısı sakinlərin qaldırdığı məsələləri, irəli sürdükleri təklifləri həssaslıqla dinləyərək onların həlli ilə əlaqədar aidiyyəti məsul şəxslərlə birgə konkret tədbirlər müəyyən edib.

Çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Çıxışlarda son illərdə sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində rayonda və inzibati ərazi dairəsində görülən işlərə, xüsusilə gənclərin daha çox arzuladığı Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsinə, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz, rabitə, genişzolaqlı internetlə təchizata, içməli su xəttinin çəkilməsinə, yeni iş yerlərinin açılmasına və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən digər işlərə görə ölkə rəhbərliyinin ünvanına çoxsaylı minnətdarlıqlar ifadə olunub.

Qəbul-görüşü yekunlaşdıran İcra başçısı sakinlərin qaldırdıqları məsələlərin vaxtında həllinin təmin olunması ilə bağlı bir daha aidiyyəti məsul şəxslərə tövsiyə və tapşırıqlarını verib.

"Lənkəran"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ QƏRARGAH YARADILMASI BARƏDƏ SƏRƏNCAMI

Dünya ölkələrində sürətlə yayılması müşahidə edilən koronavirus epidemiyasına qarşı Azərbaycan Respublikası ərazisində də aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər tətbiq edilir. Tibb müəssisələri gücləndirilmiş iş rejiminə gətirilmiş, sanitar-epidemioloji vəziyyət ciddi nəzarətə götürülmüşdür. Yaranmış vəziyyətlə bağlı Lənkəran rayon ərazisində tibb müəssisələrində lazımi şəraitin yaradılması, əhalinin sağlamlığının qorunması üçün qabaqcadan tədbirlərin görülməsi məqsədilə **qərara alıram:**

1. Koronavirus epidemiyasının yayılması təhlükəsi ilə əlaqədar rayonun tibb müəssisələri və aidiyyəti qurumlarla

qarşılıqlı əlaqələrin yaradılması, səhiyyə ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, yaranmış vəziyyətlə bağlı əhalinin mütəmadi məlumatlandırılması, dezinformasiyaların qarşısının alınması, rayon rəhbərliyinə mövcud durum haqqında operativ məlumatların çatdırılması məqsədilə aşağıdakı tərkibdə qərargah yaradılsın.

Qərargahın sədri

Rasılə Arifqızı – Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Qərargah sədrinin müavini

Elnur Hüseynov – Başçının köməkçisi

Qərargahın üzvləri

Vüsalə Babayeva – Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Seyidzadə Şəfiyeva – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Ramin Oruczadə – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

2. Qərargaha tapşırılsın ki, koron-

avirus epidemiyasına qarşı profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə nəzarəti gücləndirsin.

– Məlumatların qəbulu və aidiyyəti üzrə operativ çatdırılması üçün aşağıda qeyd edilən telefon nömrələri ayrılınsın:

“242” – Çağrı Mərkəzi, 25-5-49-61 və 25-5-48-87

3. Qərargahın əlaqə nömrələri "Lənkəran" qəzetində dərc edilsin.

Taleh QARAŞOV,
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı

ƏFSANƏVİ SƏRKƏRDƏNİN EV MUZEYİ VƏ ATA OCAĞI ZİYARƏT OLUNUB



İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley tədbirləri davam edir.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda keçirilən növbəti tədbirlər də ictimaiyyət nümayəndələri, eləcə də hərbi qulluqçular tərəfindən görkəmli sərkərdənin xatirəsinə böyük ehtiramın təcəssümü olmaqla yanaşı, həm də gənc nəslin ata və babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi istiqamətində tədqirəlayiq iş kimi dəyərləndirilib.

Nazirliyin rəsmiləri, Aprel döyüşlərinin və Beynəlxalq Ordu Oyunları çərçivəsində "Tank biatlonu" yarışlarının iştirakçısı olan Azərbaycan Ordusunun tankçılarından bir qrupu Həzi Aslanovun ev muzeyində reallaşan vətənpərvərlik tədbirində general Aslanovun həmyerliləri ilə görüşüb, muzey ekspozisiyası ilə tanış olub, ədəbi-bədii proqramı maraqla izləyiblər.

Cəbhə bölgələrindən gələn tankçılar respublikanın Əməkdar artisti, mayor Cahangir Qurbanov ifa etdiyi "Azərbaycan" mahnısının sədaləri altında qarşılanıb.

Qəhrəmanın büstü qarşısına gül çələngi qoyulub, xatirəsi əsgəri ehtiramla yad edilib.

Yubiley tədbirlərinin təşkili üzrə komissiyanın sədr müavini, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüddəşsi, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ötən ilin dekabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncamda qeyd olunur ki, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərbi salnaməsində yeni parلاق səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadətli torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Prezident Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə komissiya yaradılıb, Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə planı hazırlanıb və ilin sonunadək bu istiqamətdə tədbirlər davam etdiriləcəkdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Həzi Aslanov irsinə həmişə yüksək qiymət verdiyi qeyd edilib, Ulu Öndərin qüdrətli sərkərdə haqqında fikirləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb: "Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir", "Həzi

Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır".

Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, respublikanın Xalq artisti, Prezident mükafatçısı Qabil Quliyev çıxış edərək "Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında" Prezident Sərəncamının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun həmyerliləri tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayaraq lənkəranlılar adından dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Xalq artistinin təqdim etdiyi rekvizem-kompozisiya böyük maraqla qarşılanıb.

Beynəlxalq Ordu Oyunları çərçivəsində "Tank biatlonu" yarışlarında ölkəmizi layiqincə təmsil edən və dünyanın bir çox ordularının tank heyətlərinə qalib gələn tankçılarımızdan baş gizir Məftun İbrahimov, baş əsgərlər Elvin Rzaev və Əsgər Quliyev yarış təəssüratlarını bölüşüb və bu il də qazanacaqları uğurlarla dünya hərbi tarixinə Həzi Aslanov kimi görkəmli bir sərkərdəni bəxş etmiş Azərbaycan xalqına yeni qələbə sevincini yaşadacaqlarına söz veriblər.

Belarusun paytaxtından telefon əlaqəsinə qoşulan Minsk şəhərindəki "Qobustan" Azərbaycan ictimai birliyinin sədri Baxşı Qənbərov Belarus xalqının da Həzi Aslanovun xatirəsinə həmişə əziz tutduğunu, Belarus torpağında möhtəşəm abidəsinin ucaldıldığını, yubileyə əlaqədar şəhər



və rayonlarda tədbirlər keçirildiyini, televiziya kanallarında mütəmadi olaraq verilişlərin təşkil edildiyini nəzərə çatdırıb və burada yaşayan azərbaycanlıların Həzi Aslanov kimi yenilməz sərkərdə ilə qürur duyduqlarını deyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərək fərqləndiyinə görə Prezident Sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülmüş cəsur tankçı Paşa Mehdiyev Lələtəpə fəthləri adından tədbir iştirakçılarını salamlayıb. Həmin döyüşlərdə Həzi Aslanovun hərbi elminə gətirdiyi yeniliklərdən, döyüş fəndlərindən məharətlə istifadə edərək düşməni üzərində zəfər çaldıqlarını iftixar hissi ilə xatırlayıb və hər an Aprel döyüşləri zamanı qazandıqları qələbəni təkrarlamaya hazır olduqlarını bəyan edib.

Azad Mərdəliyev, Ceyhun Rüstəmov, Bəhrüz Quliyev, Emin Şirinov, Emin İslamov və digər tankçıların işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə böyük inam yaradan çıxışları hərərətə dəstəklənib. Cəbhə bölgəsindən gələn qonaqlar Aprel döyüşləri zamanı tankçıların istifadə etdikləri tankçı hərbi geyim nümunəsini muzeyə hədiyyə ediblər. Muzeyin direktoru Cəmilə Şərifova Müdafiə Nazirliyinin daim diqqət və qayğısını hiss etdiklərini, muzey fondunun daha da zənginləşdirilməsinə hər cür köməklik göstərdiyini qeyd edərək minnətdarlığını bildirib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Prezident Sərəncamından irəli gələn vəzifələrin qəhrəmanın vətəninə də uğurla həyata keçirildiyini bildirib və Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən vətənpərvərlik tədbirlərinin yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sovet Ordusu sıralarında, vaxtilə Həzi Aslanovun xidmət etdiyi Ukraynadakı hərbi hissələrdən



birində zabıt kimi həqiqi hərbi xidmət keçmiş, sonralar Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş tankçı İlham Qurbanov, müharibə veteranı Saleh Dostiyev və Biləsuvar rayonundan gəlmiş müəllim Bəhrüz Ruffullayev çıxış edərək ehtiyatda olan hərbi qulluqçuların da Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildiriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və Həzi Aslanov adına Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri əfsanəvi sərkərdəyə həsr olunmuş mahnılar, şeirlər ifa ediblər.

"Gənc Aslanovçular"ın çıxışı tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tankçıların "Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!" şüarı ətrafı yayılaraq Həzi Aslanovun ata ocağında böyük qələbəliyə səbəb olub.

Tankçılara muzey ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib, birlikdə xatirə şəkilləri çəkdirilib.

Həzi Aslanovun ev muzeyindən xoş təəssüratlarla ayrılan tankçılar sonra Həzi Aslanov adına Xatirə parkına gedərək görkəmli sərkərdənin əzəmətli abidəsinə ziyarət edib, qarşısına çələng qoyub, qərənfillər düzüblər.


Həzi Aslanovun ata yurdu Gərmətük qəsəbəsində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edən tankçılar burada qəsəbə sakinləri ilə görüşüblər.

Məlumat verilib ki, Gərmətük Lənkəranın ən qədim kəndlərindəndir. 1905-ci ildə erməni daşnakları bu kənddə qətləmlər törədərək kəndi viran etdikdən sonra Həzi Aslanovun babaları buranı məcburi tərk edərək Lənkəran şəhərinə köçmüşlər. Gərmətüklülər keçən əsrin 18-ci illərində erməni daşnaklarına, 1941-1945-ci illərdə faşizmə, Qarabağ müharibəsi başlanan ilk günlərdən isə torpaqlarımıza təcavüz edən erməni quldurlarına qarşı mərdliklə vuruşub, kəndin neçə-neçə igid övladı şəhidlik zirvəsinə ucalıb. Həzi Aslanovun həmyerliləri bu gün də Azərbaycan Ordusunda Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, hərbi sənətinə böyük maraq göstərirlər.

Kənd ağsaqqallarından Sərhəd Məmmədov, Rafiq İbadov, Aşur Əsədullayev, Cəmil İbadov və başqaları çıxış edərək Azərbaycan Ordusuna güvəndiklərini, onun uğurlarından fərəh hissi keçirdiklərini dilə gətirib, Vətənimizin müdafiəsində dayanan Azərbaycan əsgərinə bundan sonra da Həzi kimi mərd, qorxmaz, Vətəninə sadıq bir oğul olmağı, hərbi peşəyə səylə yiyələnməyi, Ali Baş Komandanın etimadını nümunəvi xidmətləri ilə doğrultmağı arzulayıblar.

Tankçılar Həzi Aslanovun həmyerlilərini əmin ediblər ki, Azərbaycanın bayrağı etibarlı əllərdədir və işğal altında olan digər ərazilərimiz də müdrik Prezidentimiz, qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır.

A.ŞAĞLASERLİ



NARKOMANİYAYA YOX DEYƏK!

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPS) və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə S.Kazımbəyov adına şəhər 6 sayılı məktəb-liseydə "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbiri Lənkəran ŞRPS-nin rəisi, polis polkovniki Fəqan Azadəliyev açıb. Natiq əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirərək qeyd edib ki, bu gün narkomaniyaya meyli edən yeniyetmə və gənclərə hələ də rast gəlinməsi faktları təəssüf hissi doğurur. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir



şagird təhsilə və idmana diqqət göstərməli, zərərli vərdislərdən uzaq durmalı, vətənpərvər olmalı, valideynlərinin və

dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

F.Azadəliyev həmçinin narko-

maniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları belə hallarda ciddi mübarizə tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.

Tədbirdə çıxış edənlər polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu həssas mövzuya diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

Sonda tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.

Natiqə AĞAYEVA


NARKOMANİYA ÜMİDSİZLİK, MƏHV OLMUŞ HƏYAT DEMƏKDİR!

Global dünyada cəmiyyəti narahat edən problemlərdən biri narkomaniya və narkobiznesdir. O, dünyada münəfiqə ocaqlarının, nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində mühüm amillərdən biridir. Bir faktı da xüsusi qeyd etməliyik ki, 30 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu, işğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirildiyini, onlardan əldə olunan vəsaitlərin çirkin niyyətlərin həyata keçirilməsinə yönəldiyini bəyan edib. Bu fakt inkaredilməzdir ki, Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur və olunmaqdadır.

Bu statistika BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesabatlarında açıqlanır ki, dünyada narkotiklərin ticarəti neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahədir. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. "Ağ ölüm"lə mübarizə təbii ki, birgə işimiz olmalıdır. Ən əsası bu baxımdan ki, hər bir ölkənin gələcək inkişafında aparıcı rola malik olan gənclər və yeniyetmələr bu bəlaya daha çox yoluxan və ondan əziyyət çəkən kateqoriyadır. Belə bir həyəcan təbilinin çalınmasını şərtləndirən amillərdən biri məhz hesabatlarda gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçiliyin sürətlə inkişaf etməsi faktının öz əksini tapmasıdır.

Hər bir məsələnin həllində qəbul olunan qərarların, sənədlərin kağız üzərində qalmaması, birgə söylərin nəticəsində hədəflərə doğru addımların atılması xüsusi yer tutur. Çünki reallıq budur ki, narkomaniyaya qarşı mübarizə tək bir ölkənin, bir qurumun, təşkilatın deyil, ümumilikdə dünyanı narahat edən məsələ olduğu üçün birgə addımların atılmasını tələb edən problemdir. Bir məqamı da unutmayaq ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, artıq dünya əhalisi 26 iyunu "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü" kimi qeyd edir. Bütün dünyaya çağırış olan bu tarixi gün istər hər bir ölkə, istərsə də ümumilikdə dünyada hansı nəticələrə nail olunduğunu açıqlamalı, əldə olunan nəticələrin fonunda qarşıdakı dövrün vəzifələrini və görülməli işləri müəyyənləşdirməlidir.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizənin



əsası 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Qanunla qoyulmuşdur. Ümummilli Liderin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə "2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə" Milli Proqram" qəbul edilmişdir. Bu sənədin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Son 17 ildə Ulu Öndərin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu sahədə də mövcud qanunların təkmilləşdirilməsinə, yeni Dövlət Proqramının qəbuluna nail olmuşdur. Cənab İlham Əliyev ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edərək, narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri sistemli şəkildə həyata keçirir. 2005-ci ildə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanun qəbul olunmuşdur. Bu sənəd narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Həmçinin ölkə Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" təsdiq edilmişdir. Ötən il ölkə Prezidenti İlham Əliyevin

22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı görülməli işlərə Lənkəran rayonunda da diqqət artırılır.


Narkotiklərlə mübarizə sahəsində qəbul edilmiş qanunları, ölkə Prezidentinin Fərman və sərəncamlarını əldə rəhbər tutaraq, ötən ildə rayonun müxtəlif istiqamətlərində "Narkomaniya sosial təhlükədir", "Narkotik gəncliyi məhv edir", "Azərbaycan gəncləri narkotik əleyhinə", "Narkomaniya – ağ ölüm", "Narkomaniyaya yox deyək", "Mən yaşamaq istəyirəm", "Narkomaniya ümumbəşəri bəladır", "Zərərli vərdislərə yox deyək", "Narkotiksiz gələcək və sağlam həyat", "Narkomaniya nədir?", "Narkomanlıq ucuruma aparan yoldur", "Narkomaniya ilə mübarizə", "Birlikdə narkomaniyaya qarşı" və sair mövzularda çoxsaylı tədbirlər keçirilmişdir. Ali təhsil, orta ixtisas, orta ümumtəhsil müəssisələri də daxil olmaqla digər məkanlarda keçirilən maarifləndirici tədbirlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının, psixoloqların, din xadimlərinin, ziyalıların, həkim-narkoloqların iştirakı təmin edilmiş, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumatlar verilmiş, sualları cavablandırılmış, maarifləndirici bukletlər paylanmış, video-carxlar nümayiş etdirilmiş, tədbirlər yazılı və elektron KİV-lərdə işıqlandırılmışdır.

Lənkəran rayon prokurorluğunun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, əhaliyə, xüsusilə də yeniyetmə və gənclərə narkomaniya və onun insan, cəmiyyət, bütövlükdə dövlət üçün necə böyük bir bəla, faciə olmasını təbliğ edən tədbirləri müntəzəm təşkil etməklə fəaliyyətlərini daha da gücləndirəcək, cari ildə də bu istiqamətdə tədbirləri davamlı olaraq həyata keçirəcəklər. Məqsəd sağlam gələcəyimizə, günbəgün möhkəmlənən, qüdrətlənən, hər sahədə təcrübəsi nümunə göstərilən Azərbaycanın daha da çiçəklənməsinə töhfə verməkdir.

Vəli MUSTAFAYEV,
Lənkəran rayon prokurorunun müavini,
ədliyyə müşaviri.

Portret cizgiləri

ÖMRÜN KAMİLLİK ZİRVƏSİNDƏ



Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Adil Ağakərim oğlu Zeynalov yaradıcılığının yetkinlik dövrünü yaşayan, yaratmaq eşqi tükənib-bitməyən sənətkarlarımızdandır. Hazırladığı tamaşaları ilə teatr sənətimizin bugünkü simasını ləyaqətlə təcəssüm etdirən, digər həmkarları ilə çiyin-çiyinə sənət salnaməmizin canlı tarixini yaradan aktyor və eyni zamanda milli rejissorluq məktəbimizin parlaq nümayəndəsi olan A.Zeynalov zamanəmizin qüdrətli sənətkarı, Xalq artisti Yaşar Nurinin yetirməsidir. Vaxtilə böyük müəllimindən aldığı yaradıcılıq estafetini o, bu gün ləyaqətlə davam etdirməklə özünü geniş, hərtərəfli imkanlara malik əsl sənətçi kimi tanıtdırmış, orijinal dəst-xətti ilə Azərbaycanın teatr tarixində bənzərsiz simasını tapmış, sözünü demiş, yerini tutmuş aktyor və rejissor kimi tanınmışdır.

Adil Ağakərim oğlu Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur. Hələ orta məktəb illərindən səhnə sənətinə marağı onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) gətirib çıxarmışdır. Amma müsabiqədən keçməməsi Adili heç də həvəsdən salmamış, ilk əmək fəaliyyətinə də məhz 1977-ci ildə hələ uşaqlıq dövründən arzusunda olduğu sənət ocağında – Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti vəzifəsində başlamışdır.

Daha bir ildən sonra Adil yenidən bilik və bacarığını sınağa qərar verərək sənədlərini ADMİU-na təqdim etmiş, xoşbəxtlikdən bu dəfə bəxti gətirmiş, bütün imtahanların öhdəsindən müvəffəqiyyətlə gələrək, musiqili komediya aktyorluğu şöbəsinə qəbul olunmuşdur.

Ali məktəb illərində sənət müəllimi, Xalq artisti Yaşar Nuridən və vokal müəllimi, Əməkdar artist Tatyana Bədırovadan aldığı dərslər bütün fəaliyyəti dövründə onun ömür yolunda چراق kimi şölə saçmış, hərtərəfli bilikli, yetkin fikirli aktyor kimi yetişməsində mühüm rol oynamışdır. Hərdən söz düşərkən, Adil müəllimlərinin xətişəsini döənə-döənə hörmətlə yada salaraq, bir aktyor kimi, xüsusən komik ampulada, formalaşmasında Yaşar Nurinin zəhmətinin hədsiz olduğunu etiraf etmiş, əldə etdiyi bilik və bacarığına görə bütün ömrü boyu bu böyük sənətkara minnətdar olduğunu bildirmişdir.

Ali təhsilini başa vuran Adil həqiqi hərbi xidmətə çağırılmış, iki illik qulluqdan sonra – 1983-cü ildə təyinatla yenidən doğma kollektivə – Lənkəran Dövlət Dram Teatrına qayıtmışdır.

Bu sənət ocağında gənc aktyorun ilk rolu Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasında Lal obrazı olmuşdur. Mahiyyətcə bu rolun səhnədə birçə kəlmə də sözünün və qabarıq imkanlarının olmamasına baxmayaraq, Adil məharətli ifa tərzilə ilk səhnələrdən tamaşaçıların nəzər-diqqətini özünə cəlb etmiş, bu oyunla hamı Lənkəran teatrında daha bir istedadlı "ulduz"un parladığı anlamına gəlmişdir. Sonrakı dövrlərdə onun səhnədə yaratdığı Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən" tamaşasında Hakim, Müəllim və

Tələbə, Ə.Nesinin "İntihar"ında Emin Əfəndi, Ə.Haqverdiyevin "Bəxtsiz cavan"ında Hacı Səməd ağa, "Ağa Məhəmməd şah Qacar"da Cəfərqulu xan, M.F.Axundovun "Molla İbrahimxəlil



kimyagər" komediyasında Molla İbrahim, Mustay Kərimin "Piyada Mahmud"unda Mahmud, H.Mirələmovun "Pənəh xan Cavanşir" dramında Nadir şah, Sofoklun "Şah Edip" faciəsində Korifey və onlarla digər bu kimi rollar Adil Zeynalovun kamil bir aktyor səviyyəsinə qalxmasında trampin olmuşdur.

Yadımdadır, 1990-1992-ci illərdə respublikanın digər sənət ocaqları kimi Lənkəran teatri da ölkədəki sosial-iqtisadi və siyasi sistemin bərpad vəziyyətdə düşməsi səbəbindən az qala dağılmaq təhlükəsi qarşısında qalmışdı. Teatrın baş rejissoru və aktyorların əksəriyyəti doğma iş yerini tərk edib getsələr də, Adil Zeynalov az sayda həmkarları ilə birlikdə bütün mövcud çətinliklərə sinə gərərək, teatrın fəaliyyətinin dayanmasına imkan vermədilər. Ailələrini dolandırmaq naminə hətta fəhləlik etməkdən belə çəkinməyən Adil və məsləkdaşları doğma teatrın yaşaması üçün bütün bilik və bacarıqlarından, istedadlarından maksimum istifadə edərək son nəticədə teatrın böhrandan çıxmasına nail oldular.

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, insəcnət, o cümlədən teatr sahəsində də

mütəxəssislərinin diqqətini özünə cəkmışdi. Çox keçmədi ki, teatrın rəhbərliyi Adil Zeynalovun quruluşçu rejissor vəzifəsinə götürülməsini Mədəniyyət Nazirliyindən xahiş etdi. Teatrın xahişi nazirlik tərəfindən müsbət qarşılandı və A.Zeynalov quruluşçu rejissor ştatına daxil edildi.

Tamaşalarda oynamaqla yanaşı, indi o, həm də müxtəlif səpkili əsərlərin quruluşunu verirdi. Ayrı-ayrılıqda H.Cavidin "Ana", Y.Əzimzadənin "Nəsrəddin", L.Korsinskinin "Kələkbaz", Ə.Səmədlinin "Dəyirman əhvalatı", "Toyda Çelentano oxuyur", V.Nişçinin "Nazirin xanımı", M.İbrahimbəyovun "Kərgədan buynuzu", Elçinin "Dəlixanadan dəli qaçıb", V.Səmədoğlunun "Mamay kişinin yuxuları", İ.Əfəndiyevin "Qəribə oğlan", Ş.Başbəyovun "Dəmir qadın", Elçinin "Cəhənnəm yuxuları", A.Şaiqin "Qoç Polad", Əli Əmirlinin "Köhnə ev", Hafiz Mirzənin "Mosqalı gəlin", ümumilikdə isə 50-dək pyes A.Zeynalovun rejissor süzgəcindən keçmiş, uğurlu səhnə həyatı qazanmışdır. Bu tamaşaların əksəriyyəti bu gün də teatrın repertuarında özünə möhkəm yer tutmaqdadır.

Adil Zeynalovun kinoda yaratdığı rolları da saymaqla qurtarmaz. Aktyor "Qətl günü", "Bıç əhvalatı", "İyirmi ildən sonra", "Durnalar qayıtdı", "Qırxıncı qapı", "Susmuş vicdan" və digər bədii filmlərdə, teleseriallarda bir-birindən maraqlı obrazlar yaratmışdır. "Qətl günü" və "Durnalar qayıtdı" filmlərində yaratdığı Lal və Bağ rolları ona Gürcüstan Kino Akademiyasının keçirdiyi festivalda "Ən yaxşı kişi" rolunun ifaçısı mükafatını qazandırmışdır.


A. Zeynalov Lənkəran teatrının kollektivi arasında da böyük hörmət və nüfuza malikdir. O, teatrdə Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri, Bədii Şuranın və həmkarlar təşkilatının idarə heyətinin üzvüdür.

Prezident İlham Əliyevin 9 may 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə A.Zeynalov "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.

Adil Zeynalovun portret cizgilərinə daha nə əlavə etmək olar? O, səmimi olduğu qədər də həssas, təmkinli insandır. Öz davranışı ilə ətrafdakılara hər zaman inam və qətiyyət, məhəbbət və hörmət hissləri aşılayır. Adil həm də tərədən dirnağa qədər vətənpərvər bir insandır.

Bu günlərdə A. Zeynalovun həyatında daha bir əlamətdar hadisə baş verib – onun 60 yaşı tamam olub. Deyirlər ki, 60 yaş ömrün kamillik dövrüdür. Deməli, Adil hələ müdriklik zirvəsinə qalxan yolun başlanğıcıdadır. Köksü Azərbaycan sevgisi ilə çırpınan dostumuz, inanırıq ki, hələ bundan belə daha neçə-neçə illəri arxada qoyacaq, maraqlı rolları və səhnə əsərləri ilə tamaşaçıların qəlbini fəth edəcəkdir.

Ağəddin BABAYEV



MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ



Limn şəhərində

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Limn şəhərindəki "Cümə" məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən "Sağlam ailə-sağlam cəmiyyət" adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Limn şəhərinin "Cümə" məscidində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DQİDK-nin Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMI-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Limn şəhər Ağsaqqallar Şurasının sədri Siyavuş Süleymanlı, "Cümə" məscidi dini icmasının sədri Vədadi Qurbanzadə və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışılıb. Cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, gənclərin şəxsiyyət kimi formalaşmasında ailə dəyərlərinin mühüm rolu var. Nətiqlər gənclərimizin

zərərli vərdislərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.

Sonda verilən suallar cavablandırılıb.

Boladi kəndində

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMI) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Boladi kənd məscidində "Mənəvi dəyərlərimizi qoruyaq" adlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMI-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran ŞİH B-nin Boladi kənd inisibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Hüseynov, Boladi kənd məscidi dini icmasının sədri Ələkbər Məmmədov, Boladi kəndindəki Seyidoba məhəllə məscidi dini icmasının sədri Zəmin Məmmədov, yerli ictimaiyyətin nümayəndələri və dindarlar iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının və gənclər arasında təbliğ edilməsinin vacibliyi vurğulanıb. Dini dəyərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd edən nətiqlər bu baxımdan din xadimlərinin və dindarların üzərinə mühüm vəzifələrin düşdüyünü diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şağlaser kəndində

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMI) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şağlaser kənd məscidində "Mənəvi dəyərlərimiz sərvətimizdir" adlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMI-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, din xadimləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı mənəvi dəyərlərimizin xalqımızın qiymətli sərvəti olduğu qeyd edilib. Bu dəyərlərin qorunması və yaşadılmasında din xadimlərinin və dini icma üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Separadi kəndində

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMI) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Separadi kənd məscidində "Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi" adlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMI-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Separadi kənd məscidi dini icmasının sədri İsabala İbadov, məscidin imam müavini Ruhullah Axundzadə, yerli ictimaiyyətin nümayəndələri və dindarlar iştirak ediblər.

Tədbirdə çıxış edən nətiqlər milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən, dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən söz açıblar. Vurğulanıb ki, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca əhəmiyyətlidir.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.

Barat KƏRİMOV



LƏNKƏRANDA KORONAVİRUS TƏHLÜKƏSİ YOXDUR

Qonşu İran İslam Respublikasında koronavirusa yoluxaraq ölənlərin sayında artımın qeydə alınması Azərbaycanın sərhədyanı rayonlarında da əhəlinin narahatlığına səbəb olub.

Son günlər guya Lənkəran rayonunda koronavirus təhlükəsi olması ilə bağlı sakinlər arasında məlumat yayılıb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) redaksiyamıza bildirilib ki, yayılan məlumatlar heç də həqiqəti əks etdirmir. Xəstəxanada iş rejimi adi qaydada davam edir və müalicə olunan xəstələrdə koronavirus təhlükəsi yoxdur.

MRX-nin Yolxucu Xəstəliklər Şöbəsinin müdiri Zəfər Fərzəliyevin sözlərinə görə, deyilənlər həqiqəti əks etdirmir: "Son 2-3 gündə mən də bu barədə eşitmişəm. Hazırda şöbədə 3 xəstəmiz var ki, onlardan da ikisinə virus hepatiti, digərinə isə su çiçəyi diaqnozu qoyulub. Bu xəstələr sağlaraq evlərinə buraxılıblar. Hazırda bir xəstəmiz virus hepatiti diaqnozu ilə stasionar müalicədədir. Bir sözlə, rayonumuzda koronavirus təhlükəsi yoxdur və buna görə narahat olmağa dəyməz".

Z.Fərzəliyev bildirib ki, son günlər şöbəyə müraciətlər əsasən qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəlikləri ilə əlaqədardır: "Gündə 10-15 nəfər xəstəxanaya gələrək müayinə olunurlar. Onların arasında qonşu rayonların sakinlərinə də təsadüf edilir. Bu da əsasən payız-qış mövsümündə olan kəskin respirator xəstəliklərlə əlaqədardır. Sizi əmin edə bilərəm ki, Lənkərandə heç bir koronavirus təhlükəsi yoxdur".

Xəstəxanaya müraciət edən valideynlər də heç bir təhlükəli qripdən söhbət getmədiyini təsdiqləyiblər: "Bir neçə gündür ki, oğlumda qızdırma var idi, şükür Allaha yaxşıdır. Qızım da o vəziyyətdə idi. İndi bura gətirmişəm. Sadəcə olaraq soyuqdəymədir".

Qeyd edək ki, Azərbaycanla həmsərhəd olan İranda koronavirusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayıldığı şəraitdə Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri də xüsusi rejimdə fəaliyyətə keçiblər. Sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib. Fevralın 28-dən isə Astara sərhəd-bu-

raxılış məntəqəsinə yaxın ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) sayyar mobil hospitalı fəaliyyətə başlayıb. Ərazidə 450 çarpayılıq 59 çadır quraşdırılıb. Burada quraşdırılan hospitalda dövlət sərhəd buraxılış məntəqəsinə keçən bütün vətəndaşlar müayinə olunacaqlar. Müayinələr zamanı vətəndaşlarda hər hansı bir xəstəlik aşkar olunarsa, həmin şəxslər təcili tibbi yardım maşınları ilə xüsusi ixtisaslaşdırılmış xəstəxanalara göndəriləcək.

Sərhədi keçən vətəndaşların müayinəsi 8 həkim və 8 tibb işçisi tərəfindən aparılır.

Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmin əhəlinin məlumatlandırılması və əsassız


dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 7554, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli "qaynar xətləri" fəaliyyət göstərir.

P.S. Xəbər çapa hazırlanarkən Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatla görə, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bu qərar təkcə təhsilənlərə deyil, müəlimlərə və texniki işçilərə də şamil olunur. Qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.

Ağaddin BABAYEV,
"Lənkəran"ın müxbiri

ŞAIR OQTAY ZƏKA VƏFAT EDİB



Lənkəranın ədəbi ictimaiyyətinə ağır itki üz verib. Qəzəlxan-şair Oqtay Zəkə fevralın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Oqtay Zəkəriyyə oğlu Vəliyev (Zəkə) 1945-ci il oktyabrın 16-da Lənkəran rayonunun Sütəmurədov kəndində anadan olub. Hələ uşaqlıq illərindən şeir yazmağa başlayıb. Fəlsəfi

qəzəl və poemaları ilə müasirləri arasında geniş hörmət qazanıb.

1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Oqtay Zəkə "Yaddaşlarda qalan səda", "Təxəyyüldən doğan günəş", "Millətname", "Arxadan görünən gələcək" və "Cəfər-rəzə" kitablarının müəllifidir. Allah rəhmət eləsin.

"Lənkəran"

YAŞAYIŞ EVLƏRİNİN HƏYƏTLƏRİNDƏ YANGIN AVTOMOBİLLƏRİNƏ MANEƏ OLMAMALIDIR

Yangınların statistikasi göstərir ki, payız-qış mövsümündə yangınlar ən çox yaşayış evlərində baş verir. Bu da havaların soyuması, istilik enerjisində tələbatla əlaqədar mənzillərdə qaz və elektrik cihazlarından daha çox istifadə edilməklə bərabər, qapı-pəncərələrin bağlı olması səbəbi ilə əlaqədardır.

Təbii ki, yangın baş verdikdə ilk növbədə yangından mühafizə xidmətinə məlumat verilir və hadisə yerinə yangın avtomobilləri cəlb olunur. Bu texnikanın yangının mənbəyinə yaxınlaşması üçün yaşayış məntəqələrində yangın keçidləri inşa olunmuşdur.

Yangınların söndürülməsində əsas vasitə yangınsöndürmə avtomobilləri hesab edilir. Bu texnikanın yangının mənbəyinə yaxınlaşması üçün yaşayış məntəqələrində yangın keçidləri inşa olunur. Yangın keçidi xüsusi texnikanın yangının söndürülməsi üçün maneəsiz, qısa müddət ərzində yangın yerinə yaxınlaşmasına imkan verən iki tərəfli açıq olan yoldur. İlk növbədə yangın keçidinin hər iki tərəfli açıq olmalıdır. Ümumiyyətlə, obyektlərdə yangın keçidlərinin parametrləri ilə bağlı irəli sürülən tələblər 2.6-1 "Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları"nda əksini tapmışdır. Hər hansı bir texniki normalar haqqında danışmadan əvvəl, diqqətimizi yangın keçidləri və ona bitişik olan ərazilərin istifadəsi ilə bağlı olan ümumi tövsiyə və məhdudiyyətlərə yönəldək.

İlk öncə bu faktı qeyd etməliyik ki, binaların həyətlərində çox vaxt avtomobillərin park edilməsinə yerlər təyin olunur. Bu gün nəqliyyat vasitələrinin sayı hədsiz çoxdur, onların sahibləri ilk gördükləri boş yerdə avtomobillərini bir gecəlik və ya bir neçə günlük saxlamaqdan çəkinmir, lakin bu zaman nəzərə almalırlar ki, həmin bu yer yangın keçidinin bir hissəsi ola bilər.

Yangın keçidləri ilə bağlı texniki tələblər mövcuddur. Bu tələblə əsasən yangın keçidinin eni birbaşa onun yanında möv-

cud olan binaların mərtəbəliyindən asılı olmaqla 3,5 metrədən az nəzərdə tutulmamalıdır. Burada sadə prinsip mövcuddur – bina nə qədər yüksək olarsa, keçidin eni bir o qədər enli olmalıdır. Bu amilin çox sadə izahı vardır. Belə ki, 15-ci mərtəbədə baş vermiş yangının söndürülməsi üçün çox güclü texnikanın mövcudluğu zəruridir. Yangın avtomobillərinin gücü isə bilavasitə onların qabarıqlarından asılıdır, yangının söndürülməsində istifadə olunanacaq yangın texnikasının texniki imkanları binanın ölçülərinə uyğun olmalıdır. Yangın texnikasının yaşayış və ictimai binalara, o cümlədən onlara bitişik tikililərə yanaşması və yangınsöndürənlərin avtonəzərdivanlardan və ya avtoqaldırıclardan hər hansı bir mənzilə və ya otağa keçə bilmək imkanı təmin edilməlidir. Bu qayda yangın keçidlərinin yalnız eninə deyil, hündürlüyünə də şamil olunur. Yangın keçidinin hündürlüyü 4,25 metrədən az olmamalıdır.

Bir qayda olaraq, nəqliyyat keçidlərinin kənarından mərtəbəliyi 2-10 olan binalaradək məsafə 5-8 metr, 11 və daha çox mərtəbəli binalaradək isə 8-10 metr qəbul edilməlidir. Bu zonada hasar çəkilməsinə, hava elektrik ötürücü xətlərinin yerləşdirilməsinə və ağacların sıra ilə əkilməsinə yol verilmir.

Binaların giriş olmayan fasadları boyunca yangınsöndürən maşınların keçməsi üçün yararlı, maşınlardan yer örtüyünə və torpağa düşə bilən yük nəzərə alınmaqla eni 6 m olan zolaqlar nəzərdə tutulmalıdır.

Təəssüf ki, bəzən sakinlər binaların giriş yolunu kənar maşınların daxil olmaması üçün dirək basdırmaqla məhdudlaşdıraraq, həm də yangınsöndürən avtomobillərin maneəsiz hərəkətinə əngəl törədirlər. Unutmaq olmaz ki, yangının söndürülməsi üçün hər saniyə qiymətlidir.

DYNX-nin Cənub Regional Dövlət Yangın Nəzarəti İdarəsi

ELAN

"Aqrarkredit" QSC Bank olma-
yan Kredit Təşkilatının Lənkəran
filialı kənd təsərrüfatının inkişafı
üçün Lənkəran, Astara, Lerik, Yar-
dımlı, Masallı, Cəlilabad rayonları
üzrə kredit xidmətinə təklif edir.

Kreditdən ailə-kəndli təsərrüfat-
ları, fərdi sahibkarlar, hüquqi şəxslər
və Kredit İttifaqları yararlanı bilərlər.

Kredit kənd təsərrüfatının bitki-
çilik, heyvandarlıq sahəsinə, aqrar-
emal sahələrinə, aqrar tədarük, güb-
rə, texnika və avadanlıqların alınma-
sına, kənd yerlərində ticarət və kənd
təsərrüfatı məhsul istehsalçılarına
xidmət üçün verilir.

Kredit sərfəli faiz şərtləri ilə mini-
mal məbləği 500 manatdan başla-
maqla, 12 aydan 60 ayadək olmaqla
və güzəşt müddəti ilə təklif olunur.

Kreditin təminatı kimi daşınar və
daşınmaz əmlak, torpaq sahəsi, təsər-
rüfat obyektı və zəminlik ola bilər.

Ünvan: Lənkəran şəhəri,
Ş.Axundov küç, 18
Telefon: (02525) 5-34-05,
5-24-07.

Cəlilabad rayonu nümayəndəsi –
Cəlilabad şəhəri,
M.Hüseynzadə küçəsi 3.
Telefon: (02524) 5-55-64.

İŞÇİ TƏLƏB OLUNUR

Lənkəran bələdiyyəsinə işçi tələb olunur:

- 1) Vergi rüsumları şöbəsinin müdiri – 1 nəfər;
- 2) İcraçı katib – 1 nəfər;
- 3) Vergi agentı – 2 nəfər.

Sənədlərin qəbul edildiyi yer Lənkəran bələdiyyəsi.

Telefon: (02525) 5-29-68.

Tələblər: Ali təhsilli, Dövlət və ya bələdiyyə orqanlarında müəyyən staja
malik olan təcrübəli şəxslər.

Lənkəran bələdiyyəsi

İTMİŞDİR

Lənkəran Rayon Aqrar İslahat Komissi-
yasının 1998-ci il 18 iyun tarixli 11 saylı
qərarı ilə Nərimanabad qəsəbə sakini
Səmədov Malik Baloğlan oğlunun adına
verilmiş torpağa mülkiyyət hüququna dair
Dövlət Aktı (JN-459, kod: 80207016) itdiyi
üçün etibarsız sayılır.

Lənkəran Rayon Aqrar İslahat Komissi-
yasının 2002-ci il 08 avqust tarixli 04 saylı
qərarı ilə Sütəmurədov kənd sakini **Ağayev
Səyyar Baloğlan oğlunun** adına verilmiş tor-
pağın mülkiyyətə verilməsinə dair şəhadət-
namə (JN-066 A, kod: 80200058) itdiyi üçün
etibarsız sayılır.

Mənzil-Kommunal Xidməti İdarəsinin
nəzarətçisi **Hüseynov Balaxan Mirzə oğlunun**
öhdəsində olan 46 ədəd mənzil-kommunal
xidməti qəbzələri (GƏY № 18652 – 18654 –
18698) itdiyi üçün etibarsız sayılır.

2016-cı ildə Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi
tərəfindən Şilovar kənd sakini **Bağirov
Ceyhun Arif oğlunun** adına verilmiş fərdi
yaşayış mənzilinə dair Çıxarış itdiyi üçün
etibarsız sayılır.

10.03.2006-cı il tarixdə Lənkəran Rayon
Hərbi Komissarlığı tərəfindən Lənkəran
şəhər sakini **Əliyev Orxan Oqtay oğlunun**
adına verilmiş A0-0768716 nömrəli Hərbi
bilet itdiyi üçün etibarsız sayılır.

Lənkəran Rayon Aqrar İslahat Komissi-
yasının 1998-ci il 30 may tarixli 10 saylı
qərarı ilə Tütəpçə kənd sakini **Hüseynov
Bülbul İmanverdi oğlunun** adına verilmiş tor-
pağa mülkiyyət hüququna dair Dövlət Aktı
(JN-293, kod:80219038) itdiyi üçün etibarsız
sayılır.

"Port-İliç-Məişət" Açıq Tipli Səhmdar
Cəmiyyətinin möhür və ştamplı itdiyi üçün
etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Əlimərdan Əliyev, Barat Kərimov,
Xudaverdi Cavadov, Kamal Kələntərli,
Sərhəd Məmmədov, Fəxrəddin Cəniyev,
Hacı Etibar Əhədov, İltifat Əhmədov,
Ağəddin Babayev, Ağamir Cavad, Əlisəfa
Həsənov, Mübariz Süleymanlı, Elşad
Səfərlı, Ziyafət, Azad Zülaləloğlu, Natiqə
Ağayeva, Nizami Hüseynov, Sərraf
Talışov, Əliməmməd Ağazadə, Tərlan
Əbilov, Qardaşxan Fərzi, Qafar Cəfərov,
İlqar Ağayev "Söz" jurnalının baş redak-
toru **Sevda Əlibəyliyə** anası

Humra xanımın
vəfatından kədərləndiklərini bildirir və
dərindən hüznlə başsağlığı verirlər.

Səadət Tağıyev ailəsi ilə birlikdə "Söz"
jurnalının baş redaktoru **Sevda Əlibəyliyə**
anası

Humra xanımın
vəfatından kədərləndiyini bildirir və dərindən
hüznlə başsağlığı verir.

"3 saylı Bakı Mətbəəsi" ASC-nin direk-
toru Şəddat Cəfərov "Söz" jurnalının baş
redaktoru **Sevda Əlibəyliyə** anası

Humra xanımın
vəfatından kədərləndiyini bildirir və dərindən
hüznlə başsağlığı verir.

Əlimərdan Əliyev, Barat Kərimov,
Xudaverdi Cavadov, Hacı Etibar Əhədov,
İltifat Əhmədov, Ağəddin Babayev,
Ağamir Cavad, Əlisəfa Həsənov, Ziyafət,
Nizami Hüseynov, Sərraf Talışov, Əliməmməd
Ağazadə, Tərlan Əbilov qəzəlxan-şair
Oqtay Zəkənin

vəfatından kədərləndiklərini bildirir və
mərhumun ailəsinə dərindən hüznlə başsağlığı
verirlər.

Əlimərdan Əliyev və Ağəddin Babayev
dostları, Lənkəran Mərkəzi Rayon Xəstə-
xanasının həkim-pediatrı **Sücaəddin Əbdülo-
va** bacısı

Zəhra xanımın
vəfatından kədərləndiklərini bildirir və
dərindən hüznlə başsağlığı verirlər.

Lənkəran şəhər 1 nömrəli tam orta
məktəbin direktoru Nəzakət Abdullayeva
və pədaqoji kollektivi məktəbin keçmiş
müəllimi

Mahirə Talışının
vəfatından kədərləndiyini bildirir və
mərhumun ailəsinə dərindən hüznlə başsağlığı
verir.

Baş redaktor
Əlimərdan ƏLİYEV

TƏSİSÇİLƏR:
Lənkəran Şəhər İcra
Hakimiyyəti başçısının
aparətı və "Lənkəran"
qəzetinin yaradıcı
kollektivi

HESAB NÖMRƏMİZ:
AZ30AIB33010019443860238138
VÖEN 2600244411
Kapital Bankın
Lənkəran filialı
lisenziya № V 343
İndeks: 66920

ÜNVANIMIZ:
Lənkəran şəhəri, Heydər Əliyev
prospekti, 3 (4-cü mərtəbə)
Telefonlar: 255-35-05, 255-35-49
E-mail:
lenkeranqezeti@mail.ru

Qəzet redaksiyanın
kompüter mərkəzində yığılmış
və şəhirlənmiş, Bakıda
"Azərmedia" MMC-nin
mətbəəsində çap olunmuşdur.
Tiraj: 1700